

Hövsan uşaq musiqi məktəbi



37 nömrəli uşaq musiqi məktəbi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 02 oktyabr 1991-ci il tarixli əmrinə əsasən fəaliyyətə başlamışdır. Fəaliyyətə başlayanda məktəbdə 11 müəllim 4 ixtisas (fortepiano, tar, qarmon və nağara) üzrə 42 şagirdə dərs deyirdi. Hazırda isə məktəbin fəaliyyət dairəsi genişlənərək 60 müəllim 9 ixtisas üzrə (fortepiano, skripka, tar, kamança, qarmon, nağara, saz, klarnet və xanəndəlik) 209 şagirdin tədrisi ilə məşğul olur. Məktəbin direktoru, təcrübəli və istedadlı musiqiçi Möhüb Babayevlə söhbət

edərkən o, bildirdi ki, təhsilin keyfiyyətinin artırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların qabaqcıl müəllimlərlə fikir mübadiləsi üçün məktəbdə hər cür imkandan istifadə edilir. Uşaqların təhsilinin keyfiyyətli təşkili üçün qabaqcıl müəllimlərin açıq dərslərinin təşkilinə daha çox diqqət yetirilir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi ustad dərsləri də uşaqların musiqi ifaçılığının inkişafına böyük təsir göstərir. Möhüb müəllim onu da qeyd etdi ki, məktəbdə bütün bayram və əlamətdar günlərə həsr edilmiş tədbirlər, hesabat konsertləri də təşkil edilir. Bu da uşaqların musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərir. Uşaqların musiqiyə olan marağını daha da inkişaf etdirmək üçün müxtəlif musiqi təmayüllü məktəblərlə birgə tədbirlər həyata keçirilir. Məsələn, Yeni il və Novruz bayramı ərəfəsində Suraxanı rayonundakı 3 və 36 nömrəli uşaq musiqi və incəsənət məktəbləri, Günəşli qəsəbəsində yerləşən 2 nömrəli uşaq evində keçirilən tədbirlər bu qəbildəndir. Onu da əlavə etmək lazımdır ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə Atəşgah məbədinə, ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar

li uşaq bağçalarında da mütəmadi olaraq tədbirlər həyata keçirir. Qeyd etmək lazımdır ki, məktəb eyni zamanda uşaqların intellektual səviyyəsini yüksəltmək üçün respublikamızın adlı-sanlı şair və yazıçıları ilə də görüşlər keçirir. Belə ki, xalq



olaraq Heydər Əliyev Mərkəzində, Beynəlxalq Uşaq Günü və Qurtuluş Günü-nə həsr olunmuş tədbirlərdə məktəbin müəllim və şagird kollektivi fəal iştirak etmişdir. Fərəhləndirici haldır ki, məktəb Hövsan qəsəbəsindəki 196, 76, 270 sayılı orta məktəblərdə, 203 və 263 nömrə-

li uşaq bağçalarında da mütəmadi olaraq tədbirlər həyata keçirir. Qeyd etmək lazımdır ki, məktəb eyni zamanda uşaqların intellektual səviyyəsini yüksəltmək üçün respublikamızın adlı-sanlı şair və yazıçıları ilə də görüşlər keçirir. Belə ki, xalq

şairləri Nəriman Həsənzadə və İlyas Tapdıqla keçirilən görüşlər buna misal ola bilər.

Möhüb müəllim onu da qeyd etdi ki, Respublika Mədəniyyət və Turizm Nazirliyinin 2009-cu il 415 nömrəli əmrinə əsasən uşaq musiqi və incəsənət məktəblərinin

səmərəliliyini artırmaq və məktəblər arasında əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə respublikamızın bölgələrində bir çox tədbirlər də həyata keçirilmişdir. Xızı rayonunun musiqi məktəbi ilə Bakı şəhərinin bir çox musiqi təmayüllü məktəblərinin birgə tədbirləri buna misal ola bilər. Məktəb dəfələrlə fəxri fərman, diplom və təşəkkürnamələrlə təltif edilmişdir. Son illərdə məktəbin 12 nəfər məzun

əhəmiyyətli festival, müsabiqə, olimpiada və qeyri tədbirlərdə də məktəbin şagirdləri fəal iştirak etmiş, müxtəlif dərəcəli diplomlara, fəxri fərmanlara və təşəkkürnamələrə layiq görülmüşlər.

Üzeyir Hacıbəyovun doğum günü, Bayraq Günü, Milli Dirçəliş Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 20 Yanvar - Ümumxalq Hüzün Günü və sair təqvim günlərində də



respublikamızın musiqi incəsənət təmayüllü ali və orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Respublika

məktəb kollektivi fəal iştirak edir.

Zabit CAVADOV,
"Respublika".